

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, millət vəkili Sona Əliyeva, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Orhan İşık, Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Şəmkir, Göygöl, Samux, Gədəbəy təşkilatlarının sədrləri, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin Şəmkir rayonunda səfərdə olan üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, Tarix institutun alimləri, KİV, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümum-

milli lider Heydər Əliyevin Mərkəzin foyesindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzinin foyesində AMEA-nın Tarix İnstitutunun araşdırmaları olan kitablardan ibarət sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə tariximizi əks etdirən fotolar və kitablara tanış olublar. Qeyd edək ki, AMEA-nın Tarix İnstitutu həmin kitabları Şəmkir Rayon İcra Hakimiyyətinə hədiyyə edib.

İcra başçısı bayram münasibətilə bütün Azərbaycan xalqını və konfrans iştirakçılarını təbrik edib. Tədbirdə akademik Yaqub Mahmudov geniş məruzə ilə çıxışı böyük maraqla qarşılanıb.

O, çıxışında 100 il əvvəl, 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və "İstiqlal Bəyannaməsi"nin qəbul edildiyi, Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun,



bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyinin, beynəlxalq birliyin üzvləri ilə, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğunu bildirdi.

Natiq hər bir xalqın öz tarixini bilməsinin vacibliyindən danışdı. Tarixdə elə xalqlar olub ki, daim müstəqil dövlətlərini qurmaq üçün mübarizə aparıblar. Azərbaycan xalqı həmin sırada öndədir.

2018.- 7 iyun

Eyvaz HƏMİD,
"Respublika".